

# Qalabaya bir addım qalmış...

İkinci Qarabağ müharı-  
bəsinin şəhidi Vüqar Kamil  
oğlu Rüstəmov 1994-cü il  
may ayının 1-də özünün  
zəngin təbiəti ilə seçilən,  
axar-baxarlı bir məkanda -  
Gədəbəyin Xar-xar kəndin-  
də sürücü ailəsində dünyaya  
göz açmışdı. O, ailənin son-  
beşiyi - beşinci uşağı idi. Heç  
kasın ağlına belə gəlməzdı  
ki, bu son beşik oğlan gələ-  
cəkdə bir ailənin, bir kən-  
din, dağlar qoynunda qərar  
tutan səfali bir diyarın, bü-  
tövlükdə ölkənin adını, şə-  
rəfini ucalara qaldırın bir  
qəhrəmana çevriləcək.

Alti yaşında olarken Vüqarın atasını avtomobil qəzasında itirməsi, ailəyə ağır məhrumiyətlər gətirse de, geləcəyə ümidi lə, inamlı baxan ailə her şeyə rəğmən, sabaha irəliyə, sonsuz isteklərlə baxır, bu ruh və dözüm atasız uşaqların zaman-zaman ağır yükünü zərif ciyinləri götürən ana tərəfindən təlqin olunurdu.

## *Vüqar yaşıdları kimi*

böyüyüb, boy-a-başa çatdı-  
ğı doğma kənddəki tam orta  
məktəbin birinci sınıfın qə-  
bul olunmuş, orada təhsil  
alarkən məktəbə həmyeriləri  
- birinci Qarabağ müharibə-  
sinin şəhidi Elşən Məmmə-  
dovun adı verilmiş, o burada  
təkcə biliklərə yiyələnən məklə  
kifayətlənənmiş, hər dəfə  
lövhədən boyلانan şəhid dö-  
yüşcüdən igidlik, cəsurluq və  
qorxmazlıq kimi dərsləri bi-  
rər-birər öz qəlbina, ruhuna  
hopdurmağa çalışırı. Bunu  
heç kəs bilmirdi, heç kəs ağı-  
lına belə gətirməzdə ki, bu çə-  
limsiz uşaq bir vaxt gələcəyin  
qəhrəman döyüşüsü olacaq,  
bir şəhid kimi müqəddəs bir  
ucalığa, ali mərtəbəyə yüksə-  
ləcək.

Vüqarın soyadındaki Rüstəmov başqa bir cəsür döyüşünü - Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovu burada xatırladır. Rüstəmov sayadlı döyüşülərin - zabit və sırvilərin gələcək nəsillərə, vətən, torpaq təəssübkeşlərinə bir miras kimi ötürülən tarixi şücaəti var idi: onlar bir qarış vətən torpağının belə düşmən tapdağına əvvrilməsinə öz canları və qanları hesabına imkan verməmişlər. Əslində vaxtile erməni təcavüzünün qarşısını alan özünü müdafiə batalyonunun gədəbəylilərdən ibarət

dəstələri sözün həqiqi mənəsində şücaət göstərdiklərini burada yada salmaq, iftixarla xatırlatmaq lazımlı gelir. İstən birinci Qarabağ savaşında, istərsə də ayrı-ayrı vaxtlarda törədilən erməni təxribatlarının baş qaldırmasına əsasən gədəbəylilərdən ibarət döyüşçülər imkan verməmiş, əksinə, vaxtile onlara pay kimi verilən tarixi torpaqlardan bi-



rini  
- Başkəndi geri almaqla düşməni yerində otuzdurub qəhrəmanlıq nümunəsi və qəhrəmanlıq dərsləri Vüqar kimi gənclərdə, düşmənə qarşı nifrət hissərinin alovlanmasında öz müsbət təsirini göstərmisdı.

## *Orta məktəbi bitirdikdən sonra*

*ailəyə təsərrüfat işlərində yaxından kömək edən, onun qayğıları ilə məşğul olan Vü-qar bərkə-boşa alışır, fiziki əmək ona yenilməz iradı keyfiyyətlər aşılıyordu.*

2012-ci ilin payız çağırışında həqiqi hərbi xidmətə yollanan Vüqar özünün nümunəvi xidməti ilə seçilir, komandirlərin etimadını layiqinçə doğruldur. Cəbhəyani bölgədə -- Füzuli istiqamətində nümunəvi xidmət edir. 2014-cü il yanvar ayının 1-də ordusularında təxris olunaraq evlərinə qaydır. Əvvəlki kimi Vüqar təsərrüfat işləri, ailənin qayığı və problemləri ilə yaxından iştirak edir.

2015-ci ildə əslən Şəmkirdən olan Tünzalə xanımla ailə həyatı qurur. Bir ildən sonra oğul övladı İdris dünyaya gelir.

2016 ci il aprel döyüşləri zamanı Vüqar Rüstəmov Gədəbəy rayon Səfərbərlik və Harbi Xidmətə Çağırış üzrə

Dövlət Xidməti tərəfindən səfərbərliyə alınaraq döyük bölgələrinə göndərilir.

Sərrast aticılıq

vərdişlərinə yiyələnən, iradı keyfiyyətləri ilə seçilən Vüqarın bu döyüslərda fəal iştirakı komandirlər tərəfindən yüksək qiymətləndirilir. Cəmi dörd günlük döyüslərda itki-lərə, geri çəkilməyə məcbur qalan erməni təcavüzkarları ilə mübarizədə sınaqdan çıxan döyüşçü aydın şəkildə başa düşürdü ki, düshənin 2020-ci il yayında az bir müddət arzində susması hiyətləgər bir manevr etmək cəhdindən başqa bir şey deyil və əsaslı döyüslər, yeni torpaq iddiaları sentyabrın 27-dən başlanan irimiqyaslı əməliy-

yatlar zamanı üzə çıxacaqdı.

2020-ci ilin sentyabr ayının 28-də yenidən rayon Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərberliyə alınan Vüqar Rüstəmov əvvəlcə Gəncə şəhərindəki hərbi hissələrin birində qısamüddətli döyük hazırlığı keçir. Onun döyük yolu Füzulinin və Hadrutun işgalaçılarından azad olunmasından başlayır. Döyüşlər səngiyən zamanı fürsət tapıb evlə, yaxınları, doğmaları ilə telefon əlaqəsi saxlaması Vüqar unutmur. Sonuncu dəfə Şuşa ətrafi ərazilərin - Daşaltından düşmən tapdağından azad olunması zamanı - noyabr ayının 6-dan 7-nə keçən gecə evlə əlaqə saxlaması düşmən üzərində qələbənin lap yaxınında olmasından xəbər verən bir işarə idi. Qələbə sorağı geldi, ancak təəssüf ki, bir qədər sonra Vüqar ay-ulduzu qələbə bayrağına büklü tabutda yaxınlarına, onu sevənlərə qələbəni gerçəkləşdirən, onun yolunda canını feda edən bir qəhrəman kimi son görüşə gəlib cıxdı.

*Cəsər döyüşçü Vüqar  
Rüstəmov noyabr ayının 8-də  
ermənilərin məğlubiyyyət aktı-  
na imza atmasına sayılı saat-  
lar qalmış düşmən sinəsin-  
dən aldığı düşmən qəlpəsin-  
dən şəhid olmuşdur. Sinədən*

nəsədir. Bu qəhrəmanlıq Vüqarın boyuna biçilmişdi, taleyinə alın yazısı kimi yazılmışdı. Döyüş gedən ərazilərdən bir müddət onun cənəzəsini çıxarmaq mümkün olmamışdı. Yalnız noyabr ayının 15-də Füzuli hospitalından onun cənəzəsi döğmələrinə çatdırılmışdı. Marşurut belə idi: veda görüşü və əbədiyyət!

O, noyabr ayının 16-da böyübü, boy-a-başa çatlığı kənd qəbristanlığında rayon ictimaiyyətinin, döyük yoldaşlarının iştirakı, herbiçilərin yaylım atəşlərinin sədaları altında uğrunda canını fəda etdiyi torpağa tapşırılmışdır.

## *Yaxın bir müddət ərzində*

cəsur döyüşünün qəbrinin üstü dövlət tərəfindən inşa edilmiş, ailəsi dövlət təminatı ilə təmin olunmuşdur.

Doğmalarının, yaxınlarının  
Vüqarın adının və xatırəsinin əbdilşdirilməsi ilə  
bağlı istəklərini də burada  
qeyd etmək istərdik. Məlumdur ki, Gədəbəy bölgəsi züm-rüd meşələri, coşğun çayları,  
büllur bulaqları ilə tanınır.  
Burada şəhidlər adına çox-sayılı bulaq komplekslərinin  
inşa edilməsi artıq adət hali-ni alıb. Çox güman ki, vətən  
yolunda canından keçən dö-yüşü ilə bağlı əlaqədar təşkilatlar  
tərəfindən belə tədbirlərin həyata keçirilməsi özü-nü çox da ləngitməz.

Vüqarın altı yaşı olanda atasını itirmişti. İndi onun altı yaşlı oğlu İdris eyni aqibeti yaşıyor. Bu, sadəcə olaraq bir təsadüfdür, ancaq buradakı fərqli tarixləri və hadisələri heç cür evniləşdirmək olmaz.

İllər keçəcək, balaca İdris böyüyəcək, nənəsi Rəfiqənin, anası Tünzalə xanımının danişdigi nağıllarda atasının adını eşidəcək, şücaətindən xəbər tutacaq. Fəxrələ atasının adını döyük və zəfər salnaməmizdə görəcək, belə bir atanın övladı olduğu üçün qürur hissi keçirəcək. Çünkü belə qəhrəmanlar sadəcə olaraq tarixə düşmülər, həm də öz qanları və canları ilə tarix yaradırlar. Vüqar belə qəhrəmanlardan biri idi.

Ruhu sad olsun.

## Qürbət Mizəzadə, filologiya üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzyarı